



TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri

E.M.Ağayev

18 sentyabr 2024-cü il

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PANTENOL PLYUS krem
PANTENOL PLUS

Beynəlxalq patentləşdirilməmiş adı: Chlorhexidine + Dexpanthenol

Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 5 mq xlorheksidin dihidroxlorid, 50 mq dekspantenol vardır.

Köməkçi maddələr: DL-pantolakton, setil spirti, stearil spirti, ağ yumşaq parafin, mineral yağ, lanolin, makroqol stearat, təmizlənmiş su.

Təsviri

Bircins, demək olar olar ki, ağdan zəif sarımtıl rəngə qədər kremdir.

Farmakoterapevtik qrupu

Dermatoloji vasitə. Antiseptik və dezinfeksiyaedici vasitələr. Xlorheksidin, kombinasiyası.

ATC kodu: D08AC52.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Xlorheksidin dihidroxlorid, qrammüsbət bakteriyalara, xüsusən də *Staphylococcus aureus*-un həssas ştammlarına – ən çox dəri infeksiyaları ilə əlaqəli mikroorqanizmlərə qarşı bakterisid təsir göstərən antiseptikdir. Xlorheksidin dihidroxlorid daha az dərəcədə qrammənfi patogen mikroorqanizmlərə qarşı aktivdir. Bəzi *Pseudomonas* və *Proteus* növləri xlorheksidinə qarşı davamlıdır. Göbələklərə qarşı zəif aktivliyə malikdir və viruslara qarşı aktiv deyil.

Pantenol Plyus preparatının aktiv komponenti dekspantenol dəri hüceyrələrində tez bir zamanda pantoten turşusuna çevrilir və vitamin kimi təsir göstərir. Lakin dekspantenolun üstünlüyü var, çünki yerli istifadə edildikdə pantoten turşusundan daha tez absorbsiya olunur.

Pantoten turşusu həyati vacib koenzim A-nın (CoA) tərkib hissəsidir. Bu formada asetil koenzim A (CoA) hər bir hüceyrənin metabolizmində aparıcı rol oynayır. Beləliklə, pantoten turşusu epitelin əmələ gəlməsi və zədələnmiş dəri və selikli qişaların sağalması üçün tələb olunur.

Farmakokinetikası

Xlorheksidin zədələnməmiş dəri vasitəsilə absorbsiyası aşkar edilməmişdir. 4% xlorheksidin qlükonat məhlulu ilə yuyulan körpələrdə xlorheksidin qanda aşağı konsentrasiyaları (1 mkq/ml) aşkar edilmişdir.

Xlorheksidin orqan və toxumalarda paylanması haqqında məlumat çox azdır, çünki dəri vasitəsilə sorulması minimaldır. Sağlam böyüklərdə 300 mq dozada peroral qəbulu zamanı, 0,2 mkq/ml təşkil edən plazmada $C_{max} -1$ 30 dəqiqədən sonra müəyyən edilə bilər.

Dəriyə yerli istifadəsindən sonra xlorheksidin faktiki olaraq sorulmur. Peroral qəbulundan sonra xlorheksidin nəcislə demək olar ki, tamamilə xaric olunur.

Dekspantenol dəriyə tez absorbsiya olunur. Dəri hüceyrələrində sürətlə pantoten turşusuna çevrilir və bu vitaminin endogen ehtiyatlarını doldurur.

Qanda pantoten turşusu qan plazması zülallarına (əsasən β -qlobulin və albumin) bağlanır. Sağlam böyüklərdə konsentrasiya qanda və zərdabda müvafiq olaraq təxminən 500-1000 mkq/l və 100 mkq/l təşkil edir.

Pantoten turşusu orqanizmdə parçalanmır və dəyişilməmiş şəkildə xaric olur. Peroral qəbul edilən dozanın 60-70%-i sidiklə, qalanı nəcislə xaric olunur. Böyüklərdə sidikdə sutkada 2-7 mq, uşaqlarda sutkada 2-3 mq xaric olunur.

İstifadəsinə göstərişlər

- İnfeksiya riski mövcud olan istənilən mənşəli səthi dəri zədələnməsi: sıyrıntı, kəsik, dəri çatı, yanıq, irin, dermatit.
- Ayaqların trofik xorası və yataq yarası kimi dərinin xroniki zədələnməsi.
- Dəri infeksiyası, məsələn, ikincili infeksiyalı ekzema və neyrodermit.
- Ana südü ilə qidalandıran qadınlarda döş giləsinin çatı.
- Az invaziyalı cərrahiyyə: travma və cərrahi yara.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Perforasiyalı qulaq pərdəsinə istifadə etmək qadağandır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın gözlər, qulaqlar və selikli qişalarla təmasından çəkinmək lazımdır. Krem gözlərə düşdükdə, onları su ilə yumaq lazımdır.

Pantenol Plyus preparatı, infeksiya ehtimalının az olduğu (məsələn, günəş yanığı) dəri qıcıqlanmalarında istifadə üçün tövsiyə edilmir. İnfeksion ağırlaşmaları olmayan allergik dəri xəstəliklər zamanı istifadə edilməməlidir.

Nadir hallarda, tərkibində xlorheksidin olan antiseptiklərin istifadəsi zamanı dəridə (məsələn, qaşınma, övrə), üzdə (məsələn, angionevrotik ödem), tənəffüs yollarında (məsələn, astma, xırıltı və ya tənəffüslə bağlı digər problemlər), mədə-bağırsaq traktında və ürək-damar sistemində allergik reaksiyaların yüngül və ya orta dərəcəli simptomları yarana bilər. Ciddi allergik reaksiyanın simptomları yarandıqda, Pantenol Plyus preparatının istifadəsini dərhal dayandırmaq və onların inkişafının qarşısını almaq üçün həkimə müraciət etmək tövsiyə olunur.

Böyük, çox çirklənmiş və dərin yaralar, həmçinin dişləmə və deşmə nəticəsində yaranan yaralar tibbi müdaxilə tələb edir (tetanusun inkişaf riski var). Yaranın ölçüsü 10-14 gün ərzində böyük qaldıqda və ya yara sağalmadıqda, preparatın təyin edilməsinin məqsədəuyğunluğu yenidən nəzərdən keçirilməlidir. Bu həmçinin ağır perifokal hiperemiya müşahidə edildikdə, yara şişdikdə, şiddətli ağrı baş verdikdə, irinli ekssudasiya gücləndikdə və ya zədələnmə qızdırma ilə müşayiət olunduqda (sepsisin inkişaf riski) tələb olunur. Preparat güclü irinli ekssudasiya ilə infeksiyalaşmış yaraların müalicəsi üçün istifadə edilməməlidir.

İnfeksiya davam etdikdə və ya vəziyyət pisləşdikdə, həkimə müraciət etmək lazımdır.

Preparatın tərkibində yerli dəri reaksiyalarına (məsələn, kontakt dermatit) səbəb ola bilən setil spirti və stearil spirti vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xlorheksidin köpüklənən maddələrlə və digər anion birləşmələri ilə uyuşmur. Qarşılıqlı təsirin (əks təsir və ya inaktivasiya) qarşısını almaq məqsədilə Pantenol Plyus kremi digər antiseptiklərlə eyni vaxtda istifadə etmək məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində aparılan reproduktiv tədqiqatlar döl üçün heç bir risk aşkar etməmişdir.

Bununla birlikdə, hamiləlik dövründə Pantenol Plyus preparatı dərinin geniş sahələrinə istifadə edilməməlidir, çünki hamilə qadınlarda nəzarətli tədqiqatlar haqqında məlumat yoxdur.

Preparat ana südü ilə qidalandırma zamanı istifadə edilə bilər, lakin dərinin geniş sahələrində istifadə edilməməlidir. Preparat süd vəzi giləsinin çatlarının müalicəsində istifadə olunduqda, ana südü ilə qidalandırmadan əvvəl yuyulmalıdır.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.

İstifadə qaydası və dozası

Böyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda dərman vasitəsi sutkada 1 və ya bir neçə dəfə, ehtiyacdan asılı olaraq, əvvəlcədən təmizlənmiş zədələnmiş dəri nahiyəsinə çəkilir.

Çoxsaylı istifadəsi zamanı kremin sutkalıq dozası 5 q-ı aşmamalıdır.

Zərurət yarandıqda sarğıdan istifadə etmək olar.

Kremin istifadə tezliyi və müalicənin müddəti dəri zədələnməsinin klinik əlamətlərindən asılı olaraq həkim tövsiyəsi ilə fərdi müəyyən edilir. Dərinin geniş nahiyəsində istifadəsindən çəkinmək lazımdır.

Uşaqlar

Dərman vasitəsi 1 yaşdan yuxarı uşaqlarda istifadə edilir.

Əlavə təsirləri

İmmun sistemdə, dəridə və dərialtı toxumada baş verən pozuntular

Allergik reaksiyalar, eləcə də kontakt dermatit, allergik dermatit, qaşınma, eritema, yanma hissi, ekzema, səpgi, övrə, ödem, dərinin qıcıqlanması, qovucuqlar kimi dərinin allergik reaksiyaları. Dərini, tənəffüs sistemini, mədə-bağırsaq sistemini, ürək-damar sistemini potensial zədələyən, o cümlədən ürək-tənəffüs çatışmazlığı, astma sindromu, yüngül formadan mülayim formaya qədər reaksiyalar daxil olmaqla, müvafiq laborator və klinik təzahürlərə hiperhəssaslıq, anafilaktik reaksiyalar və anafilaktik şok (həyat üçün potensial təhlükə).

Doza həddinin aşılması

Preparatın yerli istifadəsi zamanı doza həddinin aşılması halları məlum deyil.

Dekspantenol hətta yüksək dozalarda orqanizm tərəfindən yaxşı keçirilir və toksik hesab edilmir.

Hipervitaminoz halları məlum deyil.

Xlorheksidinlə özünü zəhərləmədən sonra aminotransferazanın səviyyəsinin artması qeyd

edilmişdir. Dərinin eyni nahiyəsində təkrar istifadəsindən sonra tez-tez onun qıcıqlanması yaranır.

Preparat dərinin səthi zədələnməsinin müalicəsi üçün nəzərdə tutulmuşdur. Dərinin geniş nahiyədə istifadəsindən çəkinmək lazımdır.

Buraxılış forması

30 q krem tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resepsiz buraxılır.

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

Ternopharm LTD, Ukraine.

4 Fabrychna street, Ternopil, Ukraine.

Tel./Faks: (0352) 521-444.

www.ternopharm.com.ua